

“Təsdiq edirəm”

BDU-nun elm və innovasiyalar üzrə
prorektoru: AMEA-nın müxbir üzvü
prof. A.H. Kazımxadə

İMTAHAN
CƏDVƏLİ

BDU-nun Sosial elmlər və psixologiya
fakültəsinin magistrantlarının (əyani)
2018/2019-cu tədris ilinin
I semestri üçün

II

tarix	<i>İnkişaf psixol. a/b</i>	Sosioloji tədqiqat. metod və metodol. a/b	<i>Pedaqog. nəz. və tarixi a/b</i>	<i>Klinik psixolog. a/b</i>	Sosial psixolog. a/b r/b	Pedaqoji psixolog. a/b	Təhsildə sosial- ps.xidmət a/b r/b	Fəlsəfə tarixi a/b r/b	Sosial iş a/b	Sosial iş r/b	Sosial fəlsəfə a/b	Siyasətin sosiolj- giyası a/b r/b	İdarəet- mənin sosiologi- yası a/b	Təbiət şünaslıq fəlsəfəsi a/b	Hüquqi psixolog. a/b	Uşaq və yaş psixolog. a/b	Klinik psixolog. r/b	Təhsildə qiymət- ləndir- mə və mo- nitorinq a/b	Təhsildə qiymət- ləndir- mə və mo- nitorinq r/b	Sosial pedaqo- gika a/b
04.01. 2019	İnkişafın psixopatolo- giyası prof. S. Məcidova	Mənəvi həya- tın təhlilində sosioloji metodlar f.d. F.Xudanlı	Ali məktəb didaktikası dos.R. Bəxtiyarova	İnsan psixika- sının patoloji pozuntula- rının müasir problemləri m.E.İgidova	Sosial – psixoloji tədris: nəzəriyyə və praktika dos. L. Cabbarova	Təlim psixologi- yası prof. S. Nuriyev	İstedadlı uşaq və gənclərin psixologi- yası dos. M. Əyyubova	Yeni dövr fəlsəfəsi dos. S. Veysova	Qruplarla psixososial iş f.d.N. Qurbanova	Qruplarla psixososial iş f.d.N. Qurbanova	Hüquq fəlsəfə- si sosial idra- kın obyekt kimi dos. P. Həsənova	Siyasi partiyalar və elektoral siyasət prof. M.Balayev L.Fayruşina	Müasir təşki- latlarda işçilərin motivasiyası prof. Ə. Kərimov	Varlığın universal əlaqələri prof. Ə. Məmmədov	Caninin psixologiya- sının öyrənil- məsi problemi dos. A.Səməndə- rova	Müxtəlif yaş dövrələrində idrak proses- lərinin forma- laşması probl. m.A. Cəbrayıllova	İnsan psixika- sının patoloji pozuntula- rının müasir problemləri m.E.İgidova	Monitorinq və qiymətləndir- mədə ölçülər nəzəriyyəsi m. M.Abbasi- saidabad	Monitorinq və qiymətləndir- mədə ölçülər nəzəriyyəsi m. G.Ağama- liyeva	Təhsil fəaliy- yətində informasiya texnologiyaları dos. M. Quliyeva
09.01. 2019	Qerontopsi- xologiyanın əsasları prof. S. Məcidova	Sosial elm- lərdə müasir İT. m. Ə.Babayev	Dünya pedaqoji fikrin tarixi f.d. V. Çıraqova	Şəxsiyyətin anomaliyası problemi m. Ş.Dədəyev	Müasir so- sial – psix- oloji konseps- siyalar dos. G. Hüseynova	Tərbiyə psixologi- yası prof. S. Nuriyev	Müxtəlif yaş dövrlə- rində psixi inkişaf f.d. İ. Məmmədli	XX əsr Şərq fəlsəfəsi dos. Q. Mürşüdlü	Elmi tədqiqatın təşkili və qiymət- ləndirilməsi prof. Q. Abbasova	Elmi tədqiqatın təşkili və qiymət- ləndirilməsi prof. Q. Abbasova	Cəmiyyətin maddi həyatı sistem kimi prof. Z. Hacıyev	Azərbayca- nın siyasi həyatı prof. İ.Rüstəmov m. L. Fayruşina	İdarəetmə sisteminin hüquqi əsasları f.d.M. Abbasova	Determiniz- min məhəyyəti və müasir anlamı dos. P. Həsənova	Cinayi davranış və psixi anomalıya b/m Y. Vəliyeva	Uşaq və yaş psixologiyası- nın aktual problemləri dos.T. Babayeva	Şəxsiyyətin anomalıyası problemi dos. İ.Əfəndiyev	Ali təhsilin monitorinqi və qiymətləndir- ilməsi dos. F. Allahverdiyeva	Ali təhsilin monitorinqi və qiymətləndir- ilməsi f.d. İ. Şıxəliyeva	Təhsildə menecment prof. R.Əliyev
15.01. 2019	İnkişaf və istedad prof. R. İbrahimbə- yova	İdarəetmə sistemində sosioloji met.təbii prof. M. Balayev	Azərbayca- nın orta və ali təhsilin inkişaf tarixi dos. R. Mahmudova	Neyropsixo- logiyanın müasir problemləri prof. E. Şəfiyeva	İctimai- siyasi psix- ologiyanın aktual problemləri f.d. E. Piriyeva	Təhsildə psixoloji xidmət və psixokorreksi- ya məsələləri m. D. İbrahimova	İnsan sağlamlığı psixologi- yası f.d. M. Mustafayev	Azərbaycan fəlsəfəsinin tarixi inkişaf xüsusiyyətləri: Azərbaycançı- lıq məfkürəsi dos. S.Veysova	Ailə və uşaq- larla sosial işin əsasları dos. E.İsmayılova	Ailə və uşaq- larla sosial işin əsasları prof. M. Hacıyeva	Cəmiyyətin mənəvi həyatı prof. Z. Hacıyev	Siyasi münasir- lər və onların nizamlanm- ası probl. M.Abbasova S.Əliyeva	Təşkilati mə- dəniyyətin sosioloji aspektləri f.d. F. Xudanlı	Yerdə həyatın yaranması konsepsiya- ları dos. A.Tağıyev	Məhkəmə patopsixolo- giyası prof. E. Şəfiyeva	Ailənin psix- ologiyası və psixoterapi- yası b/m S.Əliyeva	Neyropsixo- logiyanın müasir problemləri prof E. Şəfiyeva	Təhsil müəssi- səsinin elektr. sənədləşməsi sistemi və onun təşkili dos. H. Bayramov	Təhsil müəssi- səsinin elektr. sənədləşməsi sistemi və onun təşkili dos. M. Məlikov	Məktəb və məktəbəqədər təhsil müəssisə- sinin inkişafedici mühitin təşkili prof. R.Əliyev
21.01. 2019	Müxtəlif yaş dövrələrində psixi inkişaf prof. S. Məcidova	SPSS m.M. Abbasisa- edabad	Təhsil müəssi- səsinin elektron sənədləşməsi sistemi və onun təşkili dos.S. Qurbanova	Somatik xəstə- liklərin kli- nikasının psixoloji problemləri m. E.İgidova	İdarəetmə- nin sosial – psixoloji problemləri m.D. İbrahimova	Pedaqoji fəaliyyətin psixologi- yası prof. S.Nuriyev	Uşaqlarda tədqiqatın təfəkkürün inkişaf xüs- siyyətləri f.d. M. Mustafayev	Çağdaş Azərbaycan fəlsəfəsi dos. Q.Mürşüdlü	İkinci ilin səhə təcrübəsi m. A. İsgəndərova	İkinci ilin səhə təcrübəsi m. R. Buqadinova	Sivilizasiya ilə mədəniy- yət qarşılıqlı münasibəti dos. A.Tağıyev	Siyasi həyat və siyasi mədəniyyət dos.S. İsmayılova	Təşkilatlar nəzəriyyələri modelləri f.d. R. Səmədova	Dünyanın müasir təbii- elmi mənzərə- sinin əsas konsepsiya- ları dos. A. Tağıyev	İslah psixologiyası b/m Y.Vəliyeva	Yeniyyətlik: ziddiyyətləri, problemləri və xüsusi- yyətləri b/m S.Əliyeva	Somatik xəstə- liklərin kli- nikasının psixoloji problemləri m. E.İgidova	Məktəb təhsil- inin monito- rinqi və qiymətləndir- ilməsi dos. N. Abdullazadə	Məktəb təhsil- inin monito- rinqi və qiymətləndir- ilməsi f.d. İ. Şıxəliyeva	Pəşəkar fəaliy- yətində pedaqoji- psixoloji yönü- mündə elmi tədqiqatlar prof. R. Hüseynzadə
25.01. 2019	İnkişafın psixoloji diagnostikası prof. S. Məcidova	Siyasi tədqiqatlarda sosioloji metodlar dos. Y. Əliyeva	Təhsilin qiym-də metodlar f.d. V.Çıraqova			Uşaq qrupla- rının və pedaqoji kol- lektivin idarə- edilməsi nün psixoloji məsələləri f.d. M. Əyyubova	Müəllim peşə hazırlı- ğının pedaqoji- psixoloji problemləri prof.R. Əliyev	Fəlsəfə tarixində din problemləri dos. Q. Mürşüdlü	Əhəlinin müxtəlif sosial qrup- ları ilə sosial iş: əlil və gənclər dos. Ü.Şəfiyev	Əhəlinin müxtəlif sosial qrup- ları ilə sosial iş: əlil və gənclər dos. R.Məmmədova	Cəmiyyətin siyasi təşkilinin fəlsəfi təhlili dos. K. Pənahova	Siyasi fəallıq və siyasi şüurluluq f.d. M. Abbasova dos. S. İsmayılova	Regionlarda sosial idarəetmə f. d. R. Səmədova	Təbiətşünas- lıq sahələri- nin xüsusi problemləri dos. A.Tağıyev	Məhkəmə – psixoloji ekspertizası b/m Y.Vəliyeva	Gənclik yaşının psixoloji problemləri b/m S.Əliyeva		Qiymətləndir- mənin meyar- ları, üsul və vasitələri f.d.G. Pənahova	Qiymətləndir- mənin meyar- ları, üsul və vasitələri dos. O.Qafarova	Yeniyyət və gənclərin asudə vaxtının təşkili dos. N. İmamverdiyeva

Sosial elmlər və psixologiya
fakültəsinin dekanı:

prof.H.Ə.ƏLİZADƏ

I											II										
Ərəb. əsasli sözlər	İdarəetmə sosiolog.	Sosial iş	Klinik psixologiya a/b	İnkişaf psixolog.	Fəlsəfə tarixi	Təbiətşünas. fəlsəfəsi	İqtisadi nəzəriyyə	Социал. психол., r/b	Sosial psixologiya a/b	Uşaq və yaş psixologiyası	Milli təhlükəsizlik	Национальн. безопасность	Siyasətini sosiolog.	İnkişaf psixologiyası	Klinik psixologiya	Sosial psixolog.	Sosial psixologiya	Fəlsəfə tarixi	Təbiətşünas. fəlsəfəsi		
Сосиал елминин тарихи мет.пр. Ш.Бабаев	Идарəетмəнин сoсиол. мащийяти дoс.Я.Гəшямoбулу		Психолозия елминин тарихи вə метод. дoс.Т.Бабаьєва	Психолозия елминин тарихи вə мет. дoс. Т.Бабаьєва	Фялсəфə елминин тарихи вə методoлог. проф.Ф.Исмайьлов	Фялсəфə елминин тарихи вə методoлог. проф.Ф.Исмайьлов	Игтисад елмляри системи дoс. Ч.Щəсянов	Педагогика дoс.А.Азиев	Психология дoс.С.Аллахьярова (Среда, фак. журнал., 11-30)	Психология дoс.С.Аллахьярова (Среда, фак. журнал., 11-30)	Сосиал-сийаси фикир тарихи дə милли тəящл дoс. А.Пирийев	Парламентаризм в Азерб. дoс.З.Бабаева	Сосиолозия тар.сий.сосиал.пробл. проф. К.Язимов	Геронтопсихологийн əsasları дoс.Т.Musayeva		Милли психолог. актуал проблемляри дoс. Э.Щцсейнова	Милли психолог. актуал проблемляри дoс. Э.Щцсейнова	XX яср фялсəфəси дoс. Ф.Фяряьова	Кимийəви просесляр дoс.Е.Яцмьядова		
Элм. комп.технологиялары вə	Али мякт. комп.технологиялары дoс.Н.Щəсянова	Али мякт. комп.технологиялары дoс.Н.Щəсянова	Али мякт. комп.технологиялары дoс.Н.Щəсянова	Али мякт. комп.технологиялары дoс.Н.Щəсянова	Али мякт. комп.технологиялары дoс.Н.Щəсянова	Али мякт. комп.технологиялары дoс.Н.Щəсянова	Али мякт. комп.технологиялары дoс.Н.Щəсянова	Компьют.технологии дoс.	Компьют.технологии дoс.	Компьют.технологии дoс.	Сосиал-сийаси фикир тарихи дə милли тəящл дoс. А.Пирийев	Агрессивный сепаратизм дoс.З.Бабаева	Сосиолозия тар.сий.сосиал.пробл. проф. К.Язимов	İnkişafın psixologiyasının əsasları дoс.М.Mustafayev		Милли психолог. актуал проблемляри дoс. Э.Щцсейнова	Милли психолог. актуал проблемляри дoс. Э.Щцсейнова	XX ясрə гəдяр Азəрб. фялсəфəси дoс. F.Fəğəsova	Кимийəви прос. дoс.Е.Яцмьядова ----- Эололожц прос. дoс.П.Щəсянова		
Психолозия вə	Психолозия дoс.М.Вялийев	Психолозия дoс.М.Вялийев	Психолозия дoс.М.Вялийев	Педагогика проф. М.Исмиханов	Педагогика проф. М.Исмиханов	Педагогика проф. М.Исмиханов	Педагогика проф. М.Исмиханов		Педагогика дoс.Г.Тагиева (на ф-те журналистики)	Педагогика дoс.Г.Тагиева (на ф-те журналистики)	Азəрбайҗанда парламентаризм дoс. А.Ширинov ----- Глобаллашма вə милли тəящл. ф.е.н. С.Абдуллаьева	Политическ. безопасность дoс. Лилия Мирзазаде	Инкишаф етмляри юлкялярдə сийаси мəктəблəр дoс. S.Məmmədova	İnkişafın psixologiyasının diaqnostikası дoс. Y.Vəliyeva	Şəxsiyyətin anam m.E.İgidova	Иьтимаи вə сийаси психол. пс.е.н. Е.Пирийева	Иьтимаи вə сийаси психол. пс.е.н. Е.Пирийева		Эололожц прос. дoс. П.Щəсянова		
		Инсаньын сoсиал мщити дə давраьнышы м.Ф.Аббасова	Илм. психоложи мясəляляри дoс.М.Вялийев	Мцасир клиник психол. структ. псих. е.д. Е.Шяфийева	Шяхс.форм-да вə инкиш. тəбияи вə сoсиал предмети дoс. П.Щəсянова	Тəбиятшүнасл. фялсəфəсинин предмети дoс. П.Щəсянова	Игтисад елмляри вə методoлог. дoс.Х.Кəримov	Психология дoс.С.Аллахьярова (Среда, фак. журнал., 11-30)	Современные проблемы политическ. наук дoс.Л.Мирзазаде				Сийаси фяллыг вə сийаси шшур-лулуг- дoс. Ə.Qəşəmoğlu ----- Азəрбайҗанын сий. шйаты дoс. С.Исмайьлова		Şəxsiyyətin anam m.E.İgidova ----- Psixokorreksiya E.İgidova		Мяцкəмя-псих. экспертиза псих.е.н. Й.Вялийева		Дуньянын елми мянзə-ряси проф. Я.Мьямьядов		
Элм. комп.технологиялары вə	Идарəетмə сoсoлогийасынəи мащийяти дoс.И.Гафаров	Али мякт. комп.технологиялары дoс.Н.Щəсянова	Психолозия елминин мц-асир пробл. дoс. Т.Бабайева	Психолозия елминин мц-асир пробл. дoс. Т.Бабайева	Сосиал фялсəфəсинин пред-мьати дoс.Щ.Мьямьядов	Тəбиятшүн. фялсəфəсинин предмети дoс.П.Щəсянова	Игтисад елминин мцасир проблемляри дoс. Ч.Щəсянов	Методы и методология соц-психол. исследован. дoс. Дж.Тахмасиб			Азəрбайҗанда парламентаризм дoс. А.Ширинov	Парламентаризм в Азерб. дoс.З.Бабаева	Азəрбаҗанын сийаси шйаты дoс. С.Исмайьлова			Иьтимаи вə сийаси психол. пс.е.н. Е.Пирийева	Иьтимаи вə сийаси психол. пс.е.н. Е.Пирийева	XX ясрə гəдяр фялсəфə тарихи дoс. F.Fəğəsova ----- Фялс.тар.етик вə эстетик пробл. дoс. F.Fəğəsova	Мцасир биоложи консепс. дoс. А.Таьыйев		
Илм. психолог. вə метод. психолог. вə	Сосиолозия елминин мцасир проблемляри проф. К.Язимов	Сосиал ишинəзəриийасы вə тəяррəбсəи м. Б. Ялийева	Инсан давраьнышы энетикасы дoс. С.Аллашьярова	Али мякт. комп.технологиялары дoс.Н.Щəсянова	Фялсəфə елминин мцасир пробл. проф.Ф.Исмайьлов	Фялсəфə елминин мцасир проблемляри проф.Ф.Исмайьлов	Азад сащибкарл. дoс.Р.Флийев	Методы и методология социально-пс. исследований дoс.Т.Бабаева ----- Проблемы выбора профессии дoс.М.Велиев	Политическ. аспекты глобальных проблем дoс.Х.Эфендиева	Введение в социальную работу преп. Ю.Алиева	Глобаллашма вə милли тəящл дoс. А.Абдуллаьева	Процесс глобализации и нац. безоп. к.ф.н. С.Абдуллаева			Мцасир сoсиал псих. конс. дoс. Э.Щцсейнова	Мцасир сoсиал псих. конс. дoс. Э.Щцсейнова	XX яср Азəрб. фялсəфəси дoс. Г.Миришцдлц	Мцасир биоложи консепс. дoс. А.Таьыйев			
								Основные направл.национ.безоп. Азербайдж. ст.преп. Р.Расулов	История и мет. полит. наук дoс. Л.Мирзазаде	Организация и оценка социол.иссл. преп.З.Мамедова	Сийаси системин сабит-лийи дoс. В.Ъяфьярова	Военная безопасность преп. Д.Гашымов	Сийаси фяллыг вə сийаси шшур-лулуг s.en.S.Məmmədova	İnkişafın psixologiyasının diaqnostikası дoс.М.Mustafayev ----- Геронтопсихологийн əsasları дoс.Т.Musayeva	Somatik xəstəliklər m.E.İgidova	Мцасир сoсиал психоложи конс. дoс. Э.Щцсейнова	Мцасир сoсиал псих. конс. дoс. Э.Щцсейнова	Фялсəфə тарихи дин проблеми дoс. Г.Миришцдлц			
Илм. психолог. вə метод. психолог. вə		Илми тəядгигатын м.К. Ялийев	Мцасир клиник псих. структуру пс.е.д.Е.Шяфийева					Игтисад елминин тарихи вə мет. дoс.Х.Кəримov				Военная безопасность преп. Д.Гашымов	Сийаси мцнагисляяр с.е.н. С.Мьямьядова	Инсан дəйишмян дунйада Я. Байрамov	Somatik xəstəliklər m.E.İgidova			Мцасир фялсəфəи мяктəбляр дoс. Ф.Фяряьова			
Психолог. вə метод. психолог. вə	Сосиолозия елминин тарихи вə метод. проф. Р.Щəсянов	Сосиал ишəзириш м. Б. Ялийева		Инсан давраьнышы энетикасы дoс. R.Cavadov Аллашьярова	Сосиал фялсəфəсинин предмети дoс. Щ.Мьямьядов	Шяхс.форм-да вə инкиш. тəбияи вə сoсиал амилляр дoс.Щ.Мьямьядов	Игтисад елмляри системи дoс.Ч.Щəсянов	Компьют.технологии дoс. М.Шамилов	Компьют.технологии дoс. М.Шамилов	Компьют.технологии дoс. М.Шамилов	Щəрби тəящл-кəсизлик м. Д.Щашымов		Инк.етм.юлк.сий.ъəрəйанлар дoс.И.Гафаров ----- Азəрб. сийаси фик. дoс. К.Рənahova					XX яср фялсəфəси дoс.Ф.Фяряьова	Тəбияи-елми идрак вə инсан конс. проф. Я.Мьямьядов		
Педагогика проф. М.Исмиханов	Педагогика проф. М.Исмиханов	Педагогика проф. М.Исмиханов	Педагогика проф. М.Исмиханов	Педагогика проф. М.Исмиханов	Педагогика проф. М.Исмиханов	Педагогика проф. М.Исмиханов	Педагогика проф. М.Исмиханов	Иностр. язык преп. М.Алескерова ----- Компьют. технологии дoс.М.Шамилов	Иностр. язык преп. М.Алескерова ----- Компьют. технологии дoс.М.Шамилов	Иностран. язык преп. М.Алескерова ----- Компьют. технологии дoс.М.Шамилов	Щəрби тəящл. м.Д.Щашымов ----- Сийаси тəящл-кəсизлик дoс. В.Ъяфьярова	Проблемы стабильности полит.сист дoс. Л.Мирзазаде	Азəрбайҗанда сийаси фикир дoс. К.Рənahova	Психи инкиşafда псих. фактору							
Илм. психолог. вə метод. психолог. вə	Хариьи дил	Хариьи дил	Хариьи дил	Хариьи дил	Хариьи дил	Хариьи дил	Хариьи дил	Иностр. язык преп. М.	Иностр. язык преп. М.	Иностр. язык преп. М.	Тəявəцзкар сепаратизм	Проблемы нац.безоп. в	Инк.етм.юлк.сий.ъəрəйанлар		Нейропсихолог. вə	Идарəетмəнин сoсиал-психолог. вə	Идарəетмəнин сoсиал-психолог. вə	Фялс.тар. дин проблеми	Мцасир астрон. вə космoлог. вə		

I											II										
Ərəb. əsasli təhsil mərkəzləri	İdarəetmə. sosiolog.	Sosial iş	Klinik psixologiya	İnkişaf psixolog.	Sosial fəlsəfə	Təbiətşünas. fəlsəfəsi	İqtisadi nəzəriyyə	Социал. психол.	Национал. безопасн.	Социал. работа	Милли təhlükəsizlik	Национал. безопасн.	Siyasət. sosiolog.	Психол. развития	Клинич. психол.	Sosial psixolog.	Hüquq psixolog.	Fəlsəfə tarixi	Təbiətşünas. fəlsəfəsi		
Elmi tədqiqat mərkəzi, net.pr. Ş.Bağirov	İdarəetmənin sosiol. mahiyyəti dos.Ə.Qəşəmoğlu		Psixologiya elminin tarixi və metod. dos.T.Babayeva	Psixologiya elminin tarixi və met. dos. T.Babayeva	Fəlsəfə elminin tarixi və metodoloq. prof.F.İsmayilov	Fəlsəfə elminin tarixi və metodoloq. prof.F.İsmayilov	İqtisadi elmlər sistemi dos. Ç. Həsənov	Психология доц.С. Аллахъярова (Среда, фак. журнал., 11-30)	Психология доц.С. Аллахъярова (Среда, фак. журнал., 11-30)	Психология доц.С. Аллахъярова (Среда, фак. журнал., 11-30)	Sosial-siyasi fikir tarixində milli təhl. dos. A.Piriyev		Siyasi fəallıq və siyasi şüurluluq dos. Ə.Qəşəmoğlu	Человек в меняющ.мире доц. С.Меджидова Психодиагн. доц.С.Меджидова		Müasir sosial psix. kons. dos. G.Hüseynova	Cinayi davranış p.e.n. Y. Vəliyeva	XX əsr fəlsəfəsi dos. F. Fərəcova	Kimyəvi proseslər dos.E. Əhmədova		
Psixologiya dos.M. Vəliyev	Psixologiya dos.M. Vəliyev	Psixologiya dos.M. Vəliyev	Psixologiya dos.M. Vəliyev Pəşəseçmənin psixoloji məsələləri dos.M. Vəliyev	Psixologiya dos.M. Vəliyev Pəşəseçmənin psixoloji məsələləri dos.M. Vəliyev	Psixologiya dos. M. Vəliyev	Psixologiya dos.M. Vəliyev	Psixologiya dos.M. Vəliyev İqtisadi elml. tarixi və metodol. dos.X.Kərimov	Методы и методы социально-псих. исследований доц.Т.Бабаева Проблемы выбора профессии доц.М.Велиев	Основные направл.национ.безоп. Азербайдж.ст.преп. Р. Расулов		Sosial-siyasi fikir tarix. milli təhl. dos. A. Piriyev	Проблемы нац.безоп. в истории доц.Е. Мирбашир оглу	Siyasi fəallıq və siyasi şüurluluq- dos. Ə.Qəşəmoğlu Azərbaycanın siy. həyatı dos. S.İsmayılova	Психодиагн. доц.С. Меджидова	Нейропсихология д.псих.наук Е.Шафиева	Милли psixol. aktual problemləri prof. Ə. Bayramov	Məhkəmə-psix. ekspertiza psix.e.n. Y. Vəliyeva	XX əsr fəlsəfəsi dos. F. Fərəcova	Kimyəvi proseslər dos.E.Əhmədova Geoloji proseslər dos.P. Həsənova		
Psixologiya dos.M. Vəliyev	Pedaqogika prof. M. İsmixanov	Pedaqogika prof. M. İsmixanov	Pedaqogika prof. M. İsmixanov	Pedaqogika prof. M. İsmixanov	Pedaqogika prof. M. İsmixanov	Pedaqogika prof. M. İsmixanov	Pedaqogika prof. M. İsmixanov	Педагогика доц.Г. Тагиева (на ф-те журналистики)	Педагогика доц.Г. Тагиева (на ф-те журналистики)	Педагогика доц.Г. Тагиева (на ф-те журналистики)	Azərbaycanda parlamentarizm dos. A.Şirinov Qloballaşma və milli təhl. f.e.n. S. Abdullayeva	Политическая безопасность доц.Э. Мирбашир о.	Azərbaycanın siyasi həyatı dos. S. İsmayılova	Основы геронтологии доц.С. Меджидова	Клин.деонт. проф. Н. Исмаилов Нейропсихол. д.пс.н. Э. Шафиева-		Caninin psixologiyası prof. B. Əliyev	Fəlsəfə tarixi və estetik pr. m. S. Nemətzadə	Geoloji proseslər dos. P. Həsənova		
									Современные проблемы политической. наук доц.Л. Мирзазаде			Парламентаризм в Азерб. доц.Н. Исмаилов			Клиническая деонтология проф. Н. Исмаилов						
	İdarəetmə sosiologiyasının mahiyyəti dos.İ. Qafarov		Psixologiya elminin müasir probl. dos. T. Babayeva	Psixologiya elminin müasir probl. dos. T. Babayeva	Sosial fəlsəfənin predməti dos.H. Məmmədov	Təbiətşün. fəlsəfəsinin predmeti dos.P. Həsənova	İqtisad elminin müasir problemləri dos. Ç. Həsənov	Методы и методология соц-психол. исследован. доц. Дж. Тахмасиб			Azərbaycanda parlamentarizm dos. A. Şirinov			Психодиагн. д.псих.наук доц. С. Меджидова	Аномалия личности преп. Э. Ахмедова	İdarəetmənin sosial-psixol.probl. p.e.n. K. Kazımova			Dünyanın elmi mənzərəsi prof. Ə. Məmmədov		
İdarəetmə komp. texnologiyaları dos.İ. Qafarov	Müasir idarəetmə nəzəriyyələri dos.İ.Qafarov Ali məkt. komp. texnologiyaları dos.N. Həsənova		Ali məkt. komp. texnologiyaları dos.N. Həsənova	Ali məkt. komp. texnologiyaları dos.N. Həsənova	Fəlsəfə elminin müasir probl. prof.F.İsmayilov Ali məkt. komp. texnologiyaları dos.N. Həsənova	Fəlsəfə elminin müasir problemləri prof.F.ismayilov Ali məkt. komp. texnologiyaları dos.N. Həsənova	Azad sahibkarlıq dos.R.Fliyev Ali məkt. komp. texnologiyaları dos.N. Həsənova		Политическ. аспекты глобальных проблем доц.Х. Эфендиева	Введение в социальную работу преп. Ю. Алиева	Qloballaşma və milli təhl. f.e.n. S. Abdullayeva	Процесс глобализации и нац. безоп. к.ф.н. С. Абдуллаева	Siyasi münaqişələr s.e.n. S. Məmmədova	Человек в меняющ.мире д.пс.н. С. Меджидова	Аномалия личности пр.Э.Ахмедова Психокоррекция больных пр. Э. Ахмедова	İdarəetmənin sosial-psixol.probl. p.e.n. K. Kazımova	Məhkəmə-psix. ekspertizası ps.e.n. Y. Vəliyeva	XX əsr Azərbaycan fəlsəfəsi dos. Q. Mürşüdlü	Müasir astronomiya və kosmologiya prof. V. Kərimov		
Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova		История и мет. полит. наук доц. Л. Мирзазаде	Организация и оценка социол.иссл. преп.З. Мамедова	Siyasi sistemin sabitliyi dos. V. Cəfərova	Агрессивный сепаратизм доц. Л. Мирзазаде	sosiologiya tarixində siy.sosial problemlər prof. K. Əzimov	Развитие и способности д.пс.н. С. Меджидова		Müasir sosial psixoloji kons. dos. G. Hüseynova	İbtidai istintaq ps.e.n. K. Kazımova	XX əsrə qədər Azərbaycan fəlsəfəsi dos. S.Veysova Fəls.tar.etik və estetik probl. m. S. Nemətzadə	Müasir astronomiya və kosmologiya prof. V. Kərimov		
Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Xarici dil m. Ş. Səfərova	Компьют. технологии доц.	Компьют. технологии доц.	Компьют. технологии доц.		Проблемы стабильности полит.сист доц. Л. Мирзазаде	Sosiologiya tarix-də sosi.siy.probl. prof. K. Əzimov	Основы геронт. д.пс.н. С. Меджидова Разв. ис способности д.пс.н.С. Меджидова			İbtidai istintaq ps.e.n. K. Kazımova	XX əsrə qədər Azərbaycan fəlsəfəsi dos. S. Veysova			
Sosiologiya elminin tarixi və metod. prof. R. Həsənov	Sosial iş giriş m. B. Əliyeva			İnsan davranışı genetikası dos. S. Allahyarova	Sosial fəlsəfənin predmeti dos. H. Məmmədov			Компьют. технологии доц. доц. М.Шамилов	Компьют. технологии доц. доц. М.Шамилов	Компьют. технологии доц. доц. М.Шамилов	Hərbi təhlükəsizlik m. D. Haşimov		İnkişaf etmiş ölkələrdə siyasi cərəyanlar dos. İ. Qafarov	Фактор риска д.пс.н. С. Меджидова	Соматическ. заболевания пр.Э. Ахмедова	İctimai və siyasi psixol. ps.e.n. E. Piriyeva		Fəls.tar. din problemləri dos. Q. Mürşüdlü	Müasir biologiya konseps. dos. A. Tağıyev		
Sosiologiya elminin müasir problemləri prof. K. Əzimov	Sosial işin nəzəriyyəsi və təcrübəsi m. B. Əliyeva			İnsan davranışı genetikası dos S. Allahyarova	Şəxs.form-da və inkiş. təbii və sosial amillər dos.H. Məmmədov	Şəxs.form-da və inkiş. təbii və sosial amillər dos.H. Məmmədov	İqtisadi elmlər sistemi dos.Ç. Həsənov	Иностр. язык преп. М. Алескерова Компьют. технологии доц.М.Шамилов	Иностр. язык преп. М. Алескерова Компьют. технологии доц.М.Шамилов	Иностран. язык преп. М. Алескерова Компьют. технологии доц.М.Шамилов	Hərbi təhl. m.D. Haşimov Siyasi təhlükəsizlik dos. V. Cəfərova		İnk.etm.ölk.siy. cərəyanlar dos.İ.Qafarov Azərbaycanın siyasi fik. dos. İ. Qafarov	Активные методы обучения д.пс.н. С. Меджидова	Соматическ. заболевания пр.Э. Ахмедова	Милли psixol. aktual məsələləri prof. Ə. Bayramov	Cinayi davranış ps.e.n. Y. Vəliyeva	Fəlsəfə tarixində din problemləri dos. Q. Mürşüdlü	Müasir biologiya konseps. dos. A. Tağıyev		
Ali məkt. komp. texnologiyaları	Ali məkt. komp. texnologiyaları	Ali məkt. komp. texnologiyaları	Ali məkt. komp. texnologiyaları	Ali məkt. komp. texnologiyaları	Ali məkt. komp. texnologiyaları	Ali məkt. komp. texnologiyaları	Ali məkt. komp. texnologiyaları	Иностр. язык преп. М.	Иностр. язык преп. М.	Иностр. язык преп. М.	Təcavüzkar separatizm	Политическ. безопасность	Azərbaycanda siyasi	Фактор риска д.пс.н. С.	Депривация к.п.н. Л.	Təbiiqi-sosial psixol. p.e.n. L.	İslah psixol. p.e.n. L.	Müasir fəlsəfi məktəblər	Təbii-elmi idrak və		